

Fərdi təhsilin təşkili haqqında Qaydalar

I. Ümumi müddəalar

1.1. “Fərdi təhsilin təşkili haqqında Qaydalar” (bundan sonra – Qaydalar) “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsinə və “Ümumi təhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 3.8-ci bəndinə uyğun olaraq hazırlanmışdır.

1.2. Bu Qaydalar müxtəlif səbəblərdən uzun müddət təhsildən kənar qalmış şəxslər (bundan sonra – təhsildən kənar qalmış şəxslər), eləcə də ümumi təhsil müəssisələrində hər hansı sahədə xüsusi istedadı ilə fərqlənən təhsilənlər (bundan sonra – xüsusi istedadlı təhsilənlər) üçün tətbiq edilmiş fərdi təhsilin təşkilini tənzimləyir.

1.3. Fərdi təhsil dərəcəsinin vəvindən başlayaraq həyata keçirilir.

1.4. Təhsildən kənar qalmış şəxslərin fərdi təhsili Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş nümunəvi tədris planları əsasında aparılır. Tədris planında nəzərdə tutulan fənlər üzrə proqramlar müəyyən edilmiş saatlara uyğunlaşdırılır. Xüsusi istedadlı təhsilənlər üçün fərdi təhsil proqramları Təhsil Nazirliyinin tövsiyələri əsasında yerli təhsil idarəetmə orqanları tərəfindən hazırlanmış təsdiq olunur.

1.5. Fərdi təhsil aparan pedaqoji işçilərin və digər mətəxəssislərin məzənnəsinin ödənilməsi dövlət büdcəsindən təhsil ayrılması müvafiq büdcə vəsaiti çərçivəsində həyata keçirilir.

1.6. Fərdi təhsil üzrə təsdiq edilmiş tədris planındakı dərəcə saatları fərdi təhsil aparan məzənnənin (məzənnələrin) tariflərinə ümumi dərəcə yükünü daxil edilir.

1.7. F rdi t hsil t hsil mü ssis sinin direktorunun t sdiq etdiyi d rs c dv li sasında m kt bd t kil olunur. kinövb li m kt bl rd ikinci növb d n sonra f rdi t hsilin t kili yolverilm zdir.

1.8. F rdi t hsil m l l ri t hsil mü ssis sinin direktoru t r find n t sdiq olunan ayrıca t rtib edilmi jurnalda aparılır.

1.9. F rdi t hsil h ft d 4 (dörd) gün t kil olunur, d rs m l l rinin müdd ti 45 d qiq mü yy n edilir.

1.10. F rdi t hsil yalnız ibtidai v ümumi orta t hsil s viyy l rind t kil olunur.

II. Müxt lif s b bl rd n uzun müdd t t hsild n k narda qalmı

xsl rin f rdi t hsilinin t kili

2.1. Uzun müdd t t hsild n k narda qalmı xsl r üçün f rdi t hsil a a ıdaki kateqoriyadan olanlar c lb edilirl r:

2.1.1. ümumi t hsil ümumiyy tl c lb olunmayanlar;

2.1.2. ibtidai t hsil s viyy sini bitirdikd n sonra t hsild n k narda qalanlar;

2.1.3. ibtidai t hsil s viyy sinin IV, ümumi orta t hsil s viyy sinin IX sinifl ri istisna edilm kl , bu s viyy l r üzr dig r h r hansı bir sinfi bitirdikd n sonra t hsild n k narda qalanlar.

2.2. btidai t hsil üzr f rdi t hsil c lb olunanların sonrakı m rh l d ümumi orta t hsil almaları onların arzu v ist kl rin uy un h yata keçirilir.

2.3. btidai t hsil s viyy sind f rdi t hsil 15, ümumi orta t hsil s viyy sind is 25 ya ad k olan xsl r c lb olunurlar.

2.4. F rdi t hsil almaq ist y n xsl r (onların valideynl ri v ya dig r qanuni nümay nd l ri) h r il iyul-avqust aylarında ya ayı yeri üzr t hsil öb sin (idar sin) t hsild n k narda qalmasının s b bi v hansı sinifd t hsil alması göst rilm kl a a ıdaki s n dl r lav olunmu riz il müraci t edirl r:

2.4.1. do um haqqında had tnam nin sur ti;

2.4.2. ya ayı yerind n arayı ;

2.4.3. 2 d d 3x4 ölçüd foto kil.

2.5. F rdi t hsil almaq bar d müraci t ed n xsin riz si t hsil öb sind (idar sind) qeyd alınır v onun f rdi t hsil c lbi bar d ya adı ı razid ki m kt bin direktoruna r smi m ktub ünvanlanır. riz çinin qeyd etdiyi sinif üzr f rdi t hsil c lbi m kt b direktorunun mri il r smil dirilir.

2.6. Müvafiq sinif üzr f rdi t hsil proqramlarını m nims y n xs (xsl r) pedaqoji uranın q rarı sasında növb ti sinifd t hsil rini davam etdirirl r.

2.7. Proqram materiallarını m nims y bilm y n, el c d d rs m l l rin münt z m davam etm y n xsl rin f rdi t hsilin mü llimin (mü lliml rin) saslandırılmı t qdimatı sasında pedaqoji uranın q rarı il xitam verilir v bu bar d t hsil öb sin (idar sin) m lumat t qdim olunur.

2.8. F rdi t hsil c lb edilmi xsl rin t lim nailiyy tl ri jurnalda müvafiq qaydada qiym tl ndirilir.

2.9. F rdi t hsil alan xsl r ibtidai t hsil, yaxud h r hansı bir sinfi bitirm l ri bar d m kt b t r find n arayı verilir.

2.10. F rdi t hsil yolu il ümumi orta t hsil s viyy sinin VIII sinfini bitirmi xsl r, arzu etdikl ri halda, müst qil hazırla ara q eksternat qaydasında imtahan verib t hsil s n di almaq hüququna malikdir l r.

III. Ümumi t hsil mü ssis l rind h r hansı sah üzr xüsusi istedadı il f rql n n t hsilalanlar üçün f rdi t hsilin t kili

3.1. Xüsusi istedadlı t hsilalanlar üçün f rdi t hsil texniki, t bi t v humanitar f nl r üzr xüsusi bilik v bacarıq nümayi etdir n, çevik t f kkürü, müst qil öyr nm k v qeyri-standart dü ün m k qabiliyy ti, dünyagörü ünün geni liyi il f rql n n agirdl r üçün h min f nn (f nl r) üzr t kil edilir.

3.2. Bu istiqam t üzr f rdi t hsil V-IX sinif agirdl rin t tbiq olunur.

3.3. stedadlı agirdl rin f rdi t hsil c lbi m s l sin bu v ya dig r f nn mü lliminin t qdimatı sasında m kt bin pedaqoji urasında baxılıb müvafiq q rar q bul edilir.

3.4. Eyni istiqamət üzrə istedadlı ağır yüklərin fərdi təhsili üçün çox olmamaq tələbləri qrup halında dəyişdirilə bilər.

3.5. Zəruri ehtiyac yaranmış hallarda digər müəssisələrdə çalışan müvafiq mütəxəssislərin istedadlı ağır yüklərin fərdi təhsilində iştirakı üçün icazə verilir. Onların məzənnə hesabı ödəniş qaydasında ödənilir.

3.6. İstedadlı ağır yüklərin fərdi təhsilində iştirakı üçün (məzənnə) aparılan müəllimlər 3 aydan bir onların irəliləyişini, inkişaf perspektivlərini barəsində məktəbin rəhbərliyinə yazılı hesabat hazırlayır, məktəbin rəhbərliyinin rəyində nə əsaslı olaraq, pedaqoji uraya məlumat verilir.

3.7. İstedadlı ağır yüklərin aparılan fərdi təhsilin nəticələrini araşdırmaq üçün məktəbin rəhbərliyi tərəfindən monitorinq keçirilir, onun yekunları pedaqoji urada müzakirə olunub müvafiq qərar qəbul edilir.